

Daxili Qoşunların üzərinə çox böyük vəzifələr düşür və bunlar uğurla yerinə yetirilir.

İlham ƏLİYEV



ƏS GƏR

№ 8 (574)

**30 aprel
2020-ci il**

**Qəzet 1992-ci il
dekabrın 16-dan
nəşr olunur.**

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının HƏRBİ VƏTƏNPƏRVƏRLİK qəzeti

FAŞİZM ÜZƏRİNDƏ QƏLƏBƏDƏN 75 İL ÖTÜR

Azərbaycan xalqı faşizm üzərində tarixi Qələbəyə sanballı töhfələr verib. İkinci Dünya Müharibəsində SSRİ-nin qazandığı şanlı Qələbədə çox böyük payı olan Azərbaycan xalqı özünün 700 minə yaxın oğul və qızını cəbhəyə yola salıb. Onların 300 mindən çoxu döyüşlərdə həlak olub. Həmin müharibə zamanı göstərdikləri igidliyə görə 123 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitemiz müxtəlif orden və medallarla təltif edilib.

Ulu Öndər Heydər Əliyev 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıdandan sonra müharibə veteranlarının hüquqlarını bərpa etdi. Ümummilli Lider onları "Xalqımızın qızıl fondu" adlandırdı.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev də müharibə veteranlarının sosial problemlərinin həlli istiqamətində daim mühüm addımlar atır, 9 May - Qələbə bayramı ərəfəsində onlara birdəfəlik maddi yardımlar göstərilir. Bu işə həmin kateqoriyadan olan insanların sosial vəziyyətinin daim diqqət mərkəzində olduğunu nümayiş etdirir.

Azərbaycan faşizmə qarşı müharibədə

Azərbaycan hərbi əməliyyat meydanına çevrilməsinə də, müharibənin əvvəlindən axırınadək onda fəal iştirak etdi. Azərbaycanın bütün maddi və mənəvi sərvətləri, insan qüvvəsi faşizmə qarşı müharibəyə cəlb edildi.

Müharibənin ilk günlərində Azərbaycanda 4 mindən çox oğlan və qız faşizmə qarşı vuruşmaq üçün könüllü surətdə cəbhəyə getməkdən ötrü hərbi komissarlıqlara müraciət etdi. Avqust ayına qədər təxminən 123 min nəfər xalq qoşunu dəstələrinə yazıldı.

1941-ci ilin sonunda xalq qoşunu dəstələrində 187 min nəfər döyüşçü vardı. Onlardan 30 min nəfərdən çoxu qadınlar idi.

1941-1945-ci illərdə Azərbaycanda Sovet Ordusu sıralarına 700 min nəfərək



vətəndaş səfərbər edilib cəbhəyə göndərildi. Onlar da sabiq SSRİ məkənində yaşayan digər xalqların nümayəndələri ilə çiyin-çiyinə faşizmə qarşı savaşa iştirak etdilər.

Müharibənin ən ağır illərində Azərbaycanlı əsgər və zabitlər od-alov püskürən cəbhələrdə, o cümlədən, Moskva, Leningrad, Kiyev, Stalinqrada, Ukrayna, Belarus, Baltiyanı respublikaları uğrunda döyüşlərdə cəsarətlə vuruşmuş, faşist ordu hissələrinə mətənətlə müqavimət göstərmiş, onların hərbi texnikasını və canlı qüvvəsini məhv etmiş, işğal edilmiş yaşayış məntəqələrinin azad edilməsində, Berlinin süqutunda fəal iştirak etmiş, bu yolda çoxları ölümləri ilə ölümsüzlüyə, əbədiyyətə qovuşmuşlar.

Azərbaycanlılardan ibarət diviziyalar

İkinci Dünya Müharibəsinin başlanması ilə əlaqədar olaraq baş komandan Stalinin



1941-ci ilin 18 oktyabr tarixli əmrinə əsasən Azərbaycanlılardan ibarət 77-ci dağatıcı diviziyası, 223-cü milli atıcı, 396-cı milli atıcı, 402-ci və 416-cı milli atıcı diviziyaları yaradıldı və onlar Zaqafqazıya hərbi dairəsində yerləşdirilmiş 44-cü, 45-ci və 46-cı orduların tərkibinə daxil edildilər.

Azərbaycanlılardan ibarət 416-cı, 402-ci, 396-cı, 223-cü, 77-ci və s. milli diviziyalar Simferopolun, Odessanın və digər şəhərlərin, 77-ci diviziyaya Polşa və Çexoslovakiyanın, 223-cü diviziyaya Yuqoslaviyanın azad olunmasında fəal iştirak etmiş, 416-cı diviziyaya Qafqazdan Berlinə qədər böyük döyüş yolu keçmiş, Berlinin süquta yetirilməsində xüsusi fəalliq göstərmişdir.

416-cı milli atıcı diviziyaya - "Taqrnoq diviziyası"

416-cı milli atıcı diviziyanın tərkibinin, xüsusilə də komanda heyətinin 92%-i Azərbaycanlılardan ibarət idi. 1942-ci ilin payızında diviziyaya Şimali Qafqazda 44-cü ordu, az sonra 58-ci ordu tərkibində Mozdok istiqamətində döyüşlərə başladı. Taqrnoq şəhərinin azad edilməsində fəal iştirakına görə "Taqrnoq diviziyası" adına layiq görüldü.

1943-cü ilin iyulundan sonra diviziyaya general-mayor Heybət Heybətov komandanlıq etmişdir. Azərbaycanın hökumətinin ardıcıl köməyi nəticəsində diviziyaya müharibənin sonuna qədər özlü tərkibini saxlaya bildi.

Diviziyaya Qafqazdan Berlinə kimi 2500 km müzəffər döyüş yolu keçmiş, düşmənin 23 minə yaxın əsgər və zabitemiz məhv etmiş, 5474 nəfər əsir götürmüş, onların istifadəsində olan çoxlu döyüş texnikasını işlək vəziyyətdə qənimət kimi ələ keçirmişdi. Diviziyanın 14396 nəfər əsgər və komandiri SSRİ-nin orden və medalları ilə təltif edilmişdi. Komandir və əsgərlərin bir çoxuna xarici ölkələrin orden və medalları verilmişdi.

416-cı diviziyanın 1945-ci ildəki döyüş fəalliyəti xüsusilə diqqətəlayiqdir. Diviziyaya 1945-ci ilin fevral ayının 3-də Oder çayını keçərək Kyustrin şəhərinin alınmasında iştirak etmişdir. Berlin üzərinə həlledici hücumu başlayan diviziyanın 1373-cü alayı Berlinin müdafiə xəttini yararaq, aprelin 21-də şəhərin kənarına daxil oldu. May ayının 3-də marşal Georqi Jukov başda olmaqla birinci Belarus cəbhəsinin hərbi şurasının üzvləri, 416-cı diviziyanın Berlinə keçirdiyi döyüş əməliyyatlarının şahidi olmuş, onun xidmətlərinə yüksək qiymət vermişdilər.



416-cı milli diviziyaya İkinci Dünya Müharibəsi cəbhələrində 30 ay fasiləsiz döyüşlər aparmış, Bakıdan Praqaya qədər 5000 km yol qət etmiş, 6 Avropa ölkəsindən - Rumıniyadan, Bolqarıstandan, Yuqoslaviyadan, Macarıstandan, Avstriyadan, Çexoslovakiyadan və 50-dən çox böyük və orta çaydan keçərək düşmənin 28 hərbi təyyarəsini, 113 tankını və zirehli maşınını, 549 səhra topunu, 311 minomyotunu, 1152 pulemyotunu, 200 avtomaşınını, 219 parovozunu, 7400 vaqonunu, 70 anbarını məhv etmiş, külli miqdarda qənimət ələ keçirmişdi.

Diviziyada xidmət etmiş zabit və əsgərlərdən 5 nəfərinə Sovet İttifaqı Qəhrəmanı fəxri adı verilmişdir. Diviziyanın özü Qırmızı Bayraq və II dərəcəli Suvorov ordeni ilə təltif edilmişdir, onun qələbələri şəhrinə Taqrnoq şəhərinin yaxınlığındakı Sanbek yüksəkliyində xatirə abidəsi yaradılmışdır, Taqrnoqda, Kiyevdə, Nikolayev, Odessa şəhərlərində və Moskvada diviziyaya həsr olunmuş şöhrət muzeyləri təşkil edilmişdir.

Azərbaycan partizan hərəkatı Qərbi və Şərqi Avropada

Azərbaycan oğulları faşizmə qarşı partizan və müqavimət hərəkatında da fəal iştirak etmişdilər. Onlar Kırım, Ukraynada, Belarusda, Şimali Qafqazda, Baltiyanı ölkələrdə, Polşada, Çexoslovakiyada, Macarıstanda, Yuqoslaviyada və İtaliyada partizan dəstələri sıralarında, Fransada antifaşist müqavimət hərəkatında igidliklə vuruşmuşdular. İsmayıl Əliyev Smolensk vilayətində fəalliyət göstərən partizan briqadasının qərargah rəisi, Məmməd Əliyev Kırım partizan dəstəsinin başçısı, Ələkbər Əliyev Belarusda "Dyadya Kolya" partizan birləşməsinin qərargah rəisi olmuşdu.

Qərbi Avropa ölkələrində, xüsusən Fran-

sada müqavimət hərəkatında üç mindən çox Azərbaycanlı iştirak etmişdi ki, onlardan "Armed Mişel" (Xarqo) adı ilə tanınan Əhmədiyyə Cəbrayilov Fransanın Milli Qəhrəmanı adını və digər ali döyüş mükafatlarını almışdı.

Yuqoslaviyada əfsanəvi partizan Mixaylo kimi məşhurlaşmış Azərbaycanın igid oğlu Mehdi Hüseynzadə Yuqoslaviya Xalq Azadlıq Ordusunun kəşfiyyat-təxribatçı qrupuna rəhbərlik etmişdi. Onunla birgə partizan hərəkatında iştirak edən 50-yə yaxın həmvətənimiz Yuqoslaviyanın orden və medallarına layiq görülmüşdü.

Arxa cəbhə

Müharibə illərində Azərbaycanın bütün iqtisadiyyatı da müharibə tələblərinə uyğunlaşdırılmış, bütün sənaye sahələri məhz cəbhə üçün çalışmağa başlamışdı. O zaman SSRİ neftinin 70-75 faizini, benzinin 85-90 faizini Bakı verirdi. 1941-1945-ci illərdə Bakıdan cəbhəyə 75 milyon ton neft, 22 milyon ton benzin göndərilmişdi.

Bakı neftinin müharibənin gedişi üçün həlledici rol oynadığını bilən Hitlerin tapşırığı ilə Almaniyanın I tank ordusu 1942-ci ilin sentyabr ayının 25-də Bakını zəbt etməli idi. Hitler Qafqaza hücumu başlayan feldmarşal Manşteynə demişdi: "Biz mülkə Bakını tutmalıyıq. Əgər biz Bakı neftini ələ keçirməsək, müharibəni uzudacağıq".

Ümumilikdə, Bakıda 130-dan çox silah və onun hissələri hazırlanır, o cümlədən, "Katyuşa" raketləri və "Spagin" pulemyotu istehsal edilir, "YAK-3" qırıcı təyyarəsi yığılırdı.

Azərbaycan müharibə illərində 500 min ton pambiq və digər strateji xammal tədarük etmişdi.

1941-1943-cü illərdə müdafiə fonduna 15 kiloqram qızıl, 952 kiloqram gümüş, 311 milyon manatlıq istiqraz verilmiş, cəbhəyə 1,6 milyon ədəd müxtəlif əşya, 125 vaqon isti paltar göndərilmişdi.

Azərbaycanın alimləri də öz bilik və bacarıqlarını faşizm üzərində qələbəyə sərf etmişdilər. Məşhur akademik Yusif Məmmədəliyev başda olmaqla kimyaçı alimlər tərəfindən 38 növ sürtkü yağının, 9 adda təyyarə benzininin və 8 növ dizel yanacağının istehsalı təşkil olunmuşdu.

Ölkə qospitallarında cəbhədə yaralanmış 440 min nəfər müalicə olunub. Bütün bunlara baxmayaraq, Azərbaycanın faşizm üzərində qələbəyə verdiyi töhfələr keçmiş SSRİ rəhbərliyi tərəfindən lazımlıca qiymətləndirilməmişdir.

Qələbənin təmin edilməsində Azərbaycanın böyük xidmətləri haqqında xalqımızın Ümummilli Lideri Heydər Əliyev demişdir: "Tarix bu gün də bilməlidir ki, İkinci Dünya Müharibəsində Azərbaycan Respublikasının xidməti, fəalliyəti, rolu çox böyük olmuşdur". Böyük Vətən Müharibəsi veteranları xalqımızın fəxridir. Onların müharibə illərində göstərdikləri qəhrəmanlıq bu gün də böyük hörmətlə xatırlanır, həlak olan soydaşlarımızın xatirəsi ehtiramla yad olunur. Böyük Qələbənin qazanılmasından 75 il keçsə də, İkinci Dünya Müharibəsində misilsiz şücaət göstərmiş xalqımızın xidmətləri heç vaxt öz əhəmiyyətini itirmir.

HƏRBİ HİSSƏ XİDMƏTİ-DÖYÜŞ TAPŞIRIQLARINI TAM VƏ KEYFİYYƏTLƏ YERİNƏ YETİRMƏYƏ QADİRDİR

Yarandığı ildən etibarən şəxsiyyətli döyüş yolu keçərək, böyük təcrübə toplayan, maddi-texniki bazasının möhkəmləndirilməsi, döyüş təlimi və xidmət səviyyəsinin artırılması, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində nəzərə-carpacaq irəliləyişlərə nail olan hərbi hissələrimizdən biri də 67987 sayılı hərbi hissədir. Növbəti dəfə Şəxsi heyət üzrə İdarənin məqsədli qrupunun tərkibində hərbi hissədə olarkən bir daha bunun şahidi oldum.

Hərbi hissə komandiri polkovnik Xaliq Eyvazov ötən 28 il ərzində hərbi hissədə böyük dəyişikliklər və yeniliklər olduğunu diqqətə çatdırdı. O, aparılan yenidənqurma işlərinin və inkişafın Daxili İşlər Nazirliyi rəhbərliyinin şəxsi heyətə göstərdiyi xüsusi diqqət və qayğı-

HƏRBİ HİSSƏNİN "KOBRA" LARI TƏDRİS DÖVRÜNÜN YEKUNLARINA GÖRƏ BİRİNCİLİYİ QAZANIB

İstənilən şəraitdə ictimai təhlükəsizliyin qorunub saxlanılması, hüquqazidd əməllərin qarşısının



Tədris dövrünü əla qiymətlərlə başa vuran dəstənin hərbi hissənin qabaqcıllarından olmasında, fərqlənməsində, əlbəttə ki, dəstə komandiri polkovnik-leytenant Füzuli İmrəliyevin fəaliyyəti danılmazdır. Ötən illər ərzində qazandıqı təcrübəni tabeliyindəki şəxsi heyət-

Həmçinin, cinayətkar dəstələrin zərərsizləşdirilməsi və tərksilah edilməsi üzrə praktiki fəaliyyətə üstünlük verilir.

Dəstə komandiri fəal hərbi qulluqçulardan baş çavuş Vüqar Cəfərovun, çavuşlar Mübariz Qurbanzadə, Çingiz Qədimov, Asiman Əzimovun adlarını da çəkməyi unutmadı.

Qürurverici haldır ki, çətinlik dərəcəsinə asılı olmayaraq, dəstənin şəxsi heyəti qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə icra edir.

NƏZƏRİ VƏ PRAKTİKİ MƏŞĞƏLƏLƏRİN KEÇİRİLMƏSİ ÜÇÜN HƏR BİR ŞƏRAIT MÖVCUDDUR

Hərbi hissənin yüksək döyüş hazırlığı və nümunəvi xidməti ilə fərqlənən bölmələrindən biri də mayor Rüşət Muradovun komandiri olduğu xüsusi vasitələrin tətbiqi dəstəsidir. 2002-ci ilin oktyabr ayından Daxili Qoşunlarda xidmətə başlayan hərbi qulluqçumuz əvvəllər müxtəlif hərbi hissələrdə xidmət edib. 2018-ci ilin iyun ayından 67987 sayılı hərbi hissədə xidmətini davam etdirir. 2020-ci ilin fevral ayından xüsusi vasitələrin tətbiqi dəstəsinin komandiridir. Nizam-intizamlı, nümunəvi hərbi qulluqçu kimi xarakterizə olunur.

Tabeliyində olan bölmələrin ümumi fəaliyyətini təhlil edən komandir dəstənin qarşısına qoyulmuş vəzifələr barədə danışarkən bildirdi ki, şəxsi heyətlə keçirilən bütün təlimlər, məşğələlər, eləcə də aparılan tərbiyə işi yalnız bir məqsədə - hərbi qulluqçuların verilmiş tapşırıqların icrasına hər zaman hazır olmasına xidmət edir. O, əldə edilmiş nailiyyətlərdən və qarşıya qoyulmuş tapşırıqların müvəffəqiyyətlə icra olunmasından danışaraq dedi ki, tapşırıqların uğurla yerinə yetirilməsi şəxsi heyətin qazandıqı bilik və vərdişlərdən çox asılıdır: "Müvafiq tədris proqramlarına uyğun nəzəri və praktiki məşğələlərin keçirilməsi üçün hərbi hissəmizdə hər bir şərait mövcuddur. Əgər müsbət nəticə əldə etmək istəyiriksə, o zaman şəxsi heyət və istiqamətdə mükəmməl hazırlamalı, onların məşğələlərə olan marağını artırılmasını təmin etməliyik. Əldə olunan müsbət nəticələr, təbii ki, yüksək nailiyyətlərin qazanılmasına zəmin yaradır".

Mayor R.Muradov, eyni zamanda, ölkəmizdə yayılan koronavirus epidemiyasının törədə biləcəyi fəsadların qarşısının alınması və xüsusi karantin rejiminin tələblərindən irəli gələn vəzifələrin icrasının tə-



lə bölüşən dəstə komandiri döyüş təliminin təşkili və keçirilməsi zamanı bölmələrin hərbi qulluqçularının qarşısında duran vəzifələrdən söz açdı. Bildirdi ki, təsdiq olunmuş müvafiq plana əsasən keçirilən məşğələlər dəstənin üzərinə düşən vəzifələrin və tapşırıqların əhəmiyyətinin dərk edilməsi istiqamətində təşkil olunur.

Xüsusi təyinatlı dəstənin tərkibində olan döyüş texnikasından bacarıqla və peşəkarcasına istifadə edə bilmələri üçün müxtəlif ərazi relyefində və hava şəraitində məş-

sinin nəticəsi olduğunu söylədi: "Bu gün hərbi hissədə hərbi qulluqçuların peşəkarcılığının artırılması üçün təlim prosesinin təkmilləşdirilməsi, tədrisin müasir standartlara uyğun şəkildə aparılması məqsədilə müvafiq effektiv tədbirlər həyata keçirilməkdədir. Hərbi hissə müasir tələblərə cavab verən maddi-texniki təchizatı, yüksək səviyyədə xidmət və məişət şəraiti, eləcə də zəngin təcrübəsi ilə seçilir".

Bu gün əminliklə demək olar ki, şəxsi heyət ictimai asayişin və təhlükəsizliyin keşiyində mətinliklə dayanır. Ciddi nizam-intizamın hökm sürdüyü hərbi hissə əmin-amanlığın, asayişin sadıq keşikçisi olaraq, qarşıya qoyulan xidməti-döyüş tapşırıqlarını tam və keyfiyyətlə, yüksək səviyyədə yerinə yetirməyə qadirdir.

Ümumiyyətlə, bu gün hərbi hissənin döyüş hazırlığı yüksək səviyyədedir desək, yanılmırıq. Təbii ki, yüksək döyüş hazırlığının qorunub saxlanılmasında xüsusi əhəmiyyət kəsb edən bölmələr var. Onlardan biri də xüsusi təyinatlı dəstədir.



alınması, silahlı cinayətkarların axtarılıb tutulması və zərərsizləşdirilməsi dəstənin şəxsi heyətinin əsas vəzifəsidir.


Davamlı olaraq həyata keçirilən təlim-məşq prosesləri zamanı hərbi hissənin "Kobra"ları qarşıya qoyulan bütün tapşırıqları məsuliyyətlə və müvəffəqiyyətlə yerinə yetirirlər. Bütün bunlar dəstənin şəxsi heyətinin gündəlik fəaliyyətinin düzgün təşkilinin, atəş və fiziki hazırlığının yüksək olmasının nəticəsidir.

ğələlər keçirilir. Yaşayış məntəqəsində və çoxmərtəbəli binalarda döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı müxtəlif ərazi relyefində çəvik və peşəkar fəaliyyət göstərilməsi üçün alpinist qülləsindən geniş istifadə olunur. Təlimin əsas mahiyyətinin verilmiş döyüş tapşırıqlarının müvəffəqiyyətlə yerinə yetirilməsi olduğunu deyən dəstə komandiri qeyd etdi ki, praktiki məşğələlər zamanı hərbi qulluqçulara xüsusi metod və vasitələr öyrədilir.

HƏRBİ QULLUQÇULARIN SAĞLAMLIĞI VƏ KEYFİYYƏTLİ QIDALANMASI VACİB ŞƏRTDİR

Ötən sayımızda 16077 sayılı hərbi hissənin yüksək döyüş hazırlığı və nümunəvi xidmətlə fərqlənən bəzi bölmələrinin fəaliyyətini işıqlandırmışdıq. Bu sayımızda isə şəxsi heyətin sağlamlığının keşiyində ayıq-sayıq dayanan tibb xidməti, həmçinin, hərbi qulluqçuların qidalanmasının vəziyyəti barədə məlumat verəcəyik.

Hərbi hissələrdə xidmətin keyfiyyətlə yerinə yetirilməsində, şəxsi heyətin sağlamlığının qorunub sax-



həyata keçirilməkdədir.

Hərbi hissənin tibb personalı da vəzifə borcuna məsuliyyətlə yanaşır, qarşıya qoyulmuş tapşırıqları müvəffəqiyyətlə yerinə yetirir.

Tibb xidməti rəisi tibb xidməti mayoru Sədetdin Bəkirov bildirdi ki, gündəlik olaraq xidmət öz işini hissə komandiri tərəfindən təsdiq olunmuş plana əsasən təşkil edir. Öncə xidmət daxilində müşavirə keçirilir. Müşavirə zamanı gün ərzində görülməli işlərin bölgüsü aparılır, hər bir hərbi qulluqçuya aidiyyəti üzrə tapşırıqlar verilir.

Tibb xidmətinin hərbi qulluqçuları - tibb məntəqəsində feldşer gi-

zir Leyla Əliyeva, sanitariya-təlimatçı-dezinfektor baş çavuş Elməddin Səfərov və mülki işçi, aptek rəisi Günay Allahverdiyeva qoyulan tapşırıqları uğurla və vaxtında icra edirlər.

Xidmət rəisi söylədi ki, hərbi hissədə sanitariya-gigiyenik vəziyyət hər zaman nəzarətdə saxlanılır. Xüsusilə, bütün dünyada, eləcə də ölkəmizdə yayılan koronavirus (COVID-19) pandemiyası səbəbindən hərbi qulluqçuların təhlükəli infeksiyaya yoluxmasının qarşısının alınması, onların sağlamlığının qorunması məqsədilə profilaktik tədbirlər həyata keçirilir.

BİŞİRİLƏN XÖRƏKLƏRİN KEYFİYYƏTİ TƏLƏBLƏRƏ TAM CAVAB VERİR

Hərbi hissənin komandanlığının diqqət yetirdiyi sahələrdən biri də şəxsi heyətin keyfiyyəti, kaloriyə yeməklərlə qidalanmasıdır. Çünki hərbi qulluqçuların sağlamlığının qorunması və səhhətinin möhkəmləndirilməsi digər amillərlə yanaşı, sağlam və keyfiyyətli qidalanmadan da asılıdır.

Ərzaq xidmətinin rəisi kapitan Elmar Əkbərov şəxsi heyətin qidalanmasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Silahlı Qüvvələrdə ərzaq normalarının bölünməsi Qaydaları"na, Daxili İşlər na-



zirinin müvafiq əmri ilə təsdiq edilmiş "Daxili Qoşunlarda ərzaq xidmətinin təşkili haqqında Əsasnamə"yə və digər rəhbəredici sənədlərin tələblərinə əsasən təşkil edildiyini söylədi.

Kapitan E.Əkbərov şəxsi heyətin qidalanması və gündəlik qida rasionu barədə də məlumat verdi. Bildirdi ki, hərbi qulluqçuların qidalanmasında əsasən milli təamlara üstünlük verilir. Həftə ərzində hərbi qulluqçulara birinci xörək düyü şorbası, noxud əzməsi, mərci şorbası, küftə, bozbaş, borç, ikinci xörək olaraq isə makaron süzməsi, lobyalı və ya mərcili düyü plovu et qovurması ilə, qarabaşaq, dolma, kottlet kimi yeməklər verilir. Gündəlik olaraq mövsümi salatlər və meyvə şirələri də qida rasionuna daxildir.

yaşayan hərbi qulluqçulardan gizir Cəhid Müslümovun, çavuş Nicat Əliyevun, kiçik çavuş İsgəndər Vəliyevin və əsgər Oruc Mustafayevin adlarını çəkdi.

Daxili Qoşunlarda xidmətləri ilə fəxr etdiklərini deyən hərbi qulluqçularımız bundan sonra da döyüş hazırlıqlarını təkmilləşdirməyə daim səy göstərəcəklərini bildirdilər.

Daxili Qoşunların sıralarında belə nümunəvi hərbi qulluqçuların xidmət etməsi qürurvericidir. Ümidvarıq ki, hərbi hissənin şəxsi heyəti bundan sonra da hərbi xidmət borcunu vicdanla yerinə yetirəcək, vətənpərvərlik amalına sadıq qalaraq, dövlətçiliyimizin qorunması namına öz töhfəsini əsirgəməyəcəkdir.

**baş leytenant
Xədicə Hacızadə**



lanılmasında tibb xidməti personalının fəaliyyəti danılmazdır. Bu məq-

sədlə hərbi hissələrdə davamlı olaraq müalicəvi-profilaktik tədbirlər

baş leytenant Xədicə Hacızadə

Tarixi abidələrimiz milli irs sərəvəti və ulu əcdadların yadigarıdır

Hər bir dövlət və xalq üçün öz tarixi irsi böyük əhəmiyyət kəsb edir. Tarixi abidələr milli irs sərəvəti və ulu əcdadların yadigarı kimi bizə keçmişimizi dərk etməyə imkan verir. Unutmaq olmaz ki, tarixi yaddaş milli ruhun və əqidənin əsas qaynağıdır.

Dünya ölkələrində çoxlu sayda müxtəlif yaşlı və quruluşu olan tarixi abidə mövcuddur. Bu abidələr ayrı-ayrı xalqlar tərəfindən yaradılısa da, özünəməxsus xüsusiyyətləri ilə seçilsə də, bəşər tarixinin vahidliyi nöqtəyi-nəzərdən ümumdünya irsi-



nin tərkib hissəsidir. Təsadüfi deyil ki, UNESCO-nun Abidələrin və diq-qətəlayiq yerlərin mühafizəsi məsələləri üzrə Beynəlxalq Şurasının 1983-cü ildə qəbul etdiyi qərarı əsasında hər il aprelin 18-də dünya üzrə Tarixi abidələrin mühafizəsi günü qeyd olunur. Belə bir günün təsis olunmasında məqsəd beynəlxalq ictimaiyyətin diqqətini tarixi abidələrin qorunmasına yönəltməkdir.

UNESCO tərəfindən bu gündə bir sıra qlobal layihələr həyata keçirilib, geniş təbliğat, maarifləndirmə işləri aparılıb. Həmçinin, bu sahədə xüsusi beynəlxalq konvensiyalar qüvvəyə minib, Ümumdün-

ya İrs Siyahısı tərtib olunaraq, tarixi abidələrin mühafizəsi kriteriyaları və mexanizmləri işlənilib.

Qeyd etmək lazımdır ki, tarix boyu müxtəlif abidələr hərbi münəqişələr, təbii fəlakətlər, terror aktları, vandalizm hərəkatları, baxımsızlıq, qeyri-peşəkar bərpa işləri, fiziki aşınma və digər səbəblərdən dağıntılara məruz qalıb, öz əvvəlki görkəmlərini itirib, onların mənsəbiyyətinin saxtalaşdırılması da həyata keçirilib. İdeoloji müharibənin məkrli vasitələrindən biri də tarixi abidələrin arxitekturasının özgələşdirilməsi, onlar barədə səhəh məlumatların gizlədilərək təhrif olunmasıdır. Belə basqılar tarixi abidələrin

əsl sahibi olan xalqların zəngin mədəniyyətinin izlərini silmək, onları öz köklərindən ayırmaq üçün düşünlərək törədilən fitnədir.

Tarixi abidələrə qalalar, saraylar, məqbərələr, məbədlər, türbələr, sərdabələr, məscidlər, körpülər, ovdanlar, karvansaralar, qəbiristanlıqlar, mağaralar, daş kitabələr, qayaüstü təsvirlər və sair aiddir. Göstərilən bu növlər üzrə tarixi abidənin hər biri müəyyən dövr, cərəyan etmiş hadisələrlə sıx bağlılığa malikdir. Bu günümüzdə gəlib çatmış ayrı-ayrı tarixi abidələrin tədqiqi qədim insanların, bütövlükdə, sivilizasiyaların şüur və əməyinin heyratəmiz meqamlarını üzə çıxardır.

Azərbaycan dünya əhəmiyyətli tarixi abidələr məmləkətidir desək, yanlışdır. Ölkəmizin ərazisində yerləşən Azix və Tağlar mağaraları dünyanın ən qədim insan məskənlərindən sayılır. Bununla yanaşı, Qobustan, Gəmiqaya, İstisu qayaüstü təsvirlərinin çoxsəhifəli yaşlı var və dünyada analoqu yoxdur.

Bakının Suraxanı qəsəbəsindəki Ateşgah od məbədi də qədim bir dövrün yadigarıdır. Ateşpərəstliyin rəmzlərindən biri kimi öz qeyri-adi memarlıq üslubu ilə onu görənləri heyretləndirir.

Paytaxtımızın simvollarından sayılan Qız qalası, Şirvanşahlar

sarayı da milli memarlığımızın inciləridir və onların hər daşında ulu tarixin izləri qalmaqdadır.

Şəki Xan sarayı da öz möhtəşəmliyi ilə fərqlənir və əcdadlarımızın parlaq istedadını təcəssüm etdirir.

Çıraqqala, Oğlanqala, Cavanşir, Güllüstan, Əlinca, Şuşa, Buğurd, Gəlersən-görərsən, Ramana, Sumuq kimi qalalarımız vaxtilə hərbi meydanında müdafiə əhəmiyyətinə görə mühüm rol oynayıb.

Möminə xatın, Nüşabə, Yusif ibn Küseyr, Qarabağlar adlanan məqbərələrimiz mədəni irsimizin zənginliyi barədə dolğun təsəvvür yaradır.

Göy, Şah Abbas, Gövhərağa, Cümə, Təzəpər kimi məscidlərimiz xalqımızın müqəddəs İslam dininə dərin ehtiramının təzahürü olaraq inşa edilib.

Araz çayı üzərində Xudafərin körpüsü, Xram çayı üzərində Qırdan körpüsü, Gədəbəyde Qanlı körpü tarixi abidələrimizin əhatə etdiyi geniş coğrafi məkən barədə tədqiqatçıların yoluna işıq salır.

Ermənistanın hərbi təcavüzü nəticəsində bir sıra rayonlarımızın işğal olunması səbəbindən 500-dək tarixi-memarlıq, 100-dən çox arxeoloji abidə düşmənin əlinə keçib. 1852 mədəniyyət və incəsənət abidələri erməni vandalizminə məruz qalıb. İşğalçılar ayrı-ayrı tarixi abidələrimizin ermənileşdirilməsi yönündə çirkin fəaliyyətlərindən qalmayaraq, də saxta tarixlərini dünyaya təqdim edir, beynəlxalq ictimaiyyəti aldatmağa dəm çəldirirlər. Ancaq hər bir saxtakarlıq iflasa məhkumdur. Səhəh tarixi mənbələr, alimlərimizin elmi tədqiqatları ermənilərin özünükləşdirməyə çalışdıqları abidələrin həqiqi sahibinin kim olduğunu ortaya çıxarır.

Azərbaycan dövləti tərəfindən tarixi abidələrimizin bərpası və mühafizəsi istiqamətində bu gündəki böyük işlər görülüb. Bundan əlavə, tarixi abidələrimizin beynəlxalq ictimaiyyətə tanıtılması üçün heyətə



keçirilən çoxşaxəli tədbirlər də təqdirəlayiqdir.

Bəzi qədim abidələrimizin adları UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Bununla da həmin abidələrimizin beynəlxalq miqyasda təbliği və mühafizəsi baxımından geniş imkanlar açılıb.

Xalqımızın tolerantlığını əyani təsdiq edən faktlardan biri də onun tarixi abidələrə, dini inanc məbədlərinə, müxtəlif dinlərin və millətlərin nümayəndələri olmuş insanların dəfn edildikləri məzarlıqlara ehtiramla yaşması, toxunulmazlığı-

nin qayğısına qalmasıdır.

Bugünkü nəslin üzərinə düşən vəcb missiyalardan biri də tarixi abidələrimizin gələcək nəsillər üçün qorunub saxlanılmasına, onların ömrünün uzadılmasına öz töhfəsini verməkdir.

Azərbaycan gənclərinin vətənpərvərlik təbiyyətinin yüksəldilməsində tarixi abidələrimiz barədə məlumatların dolğun çatdırılması, onların yerləşdikləri məkənlərin qürur ünvanları kimi aşılınması da önəmli meqamdır.

Yalçın Abbasov

Şəhidlərimiz DÖYÜŞÇÜ QANI TÖKÜLƏN TORPAQ OCAĞA DÖNƏR

Bədii söz çəlgimizdə şəhidlərimiz haqqında dəyərli fikirlər ifadə olunub. Bu fikirlərdən birində şəhidlər nura qənşər bir yolun əbədi yolçuları andandırılıblar. Həmin nura qənşər olan yol əbədiyyət zirvəsinə aparır. Şəhid ömrü yenilməzlik rəmzidir. O xalq ki, öz torpağı uğrunda şəhidlər verib, onun şərəf və qeyrətinə heç kəs kölgə sala bilməz. Vətənin varlığını və xalqın ləyaqətini uca tutaraq həyatını fəda etmiş oğulların adları daim anılacaqdır.

Mərhum böyük şairimiz Məmməd Araz deyib:

**Mərd oğullar mərdliyiə öyünməz,
Torpaq altında ölümlüyə gömülməz!**

Bakının Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında torpaq altında uyuyan şəhidlərdən biri kiçik çavuş Səmədov Güllümخان Hüseyn oğludur. Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının 1992-1994-cü illərdə gedən döyüş əməliyyatları nəticəsində şəhid olmuş hərbi qulluqçularının siyahısında onun adı 387-ci sıra nömrəsi ilə qeydə alınıb.

G.Səmədov 1973-cü il iyun ayının 26-da Bakı şəhərində dünyaya göz açıb. Hüseyn Səmədov (2012-ci ildə vəfat edib - Y.A.) və Roza Səmədovanın qurduğu ailədə dünyaya gələrək boya-başa çatan Güllümخان öz istiqanlılığı, qayğıkeşliyi ilə həm valideynlərinin, həm də qardaşları və bacılarının sevimlisi olub. Doğmaları əzizləmə mənasında onu Atas deyər çağırıblar.

Səmədovlar ailəsi uzun illərdir Keşlədə yaşayıb. Çoxuşaqlı bu ailənin yetirməsi olan övladlar öz ədəb-ərkanları ilə el arasında hörmət qazanıblar. Güllümخانın ömrünün ən xoşbəxt günləri Keşlədə keçib. Burada 227 nömrəli səkkizillik orta məktəbdə təhsil alıb. Ailəsinin bildirdiyinə görə, Güllümخان yeniyetməlik illərində güləş və karate idman növləri ilə məşğul olub. Müxtəlif yarışlara da qatılıb, idmançı məhərətinə nümayiş etdirib və neçə-neçə rəqibinin küreyini yerə vurub.



O, məktəbli olduğu illərdən birinə təsadüf edən hadisə zamanı öz qorxmazlığı ilə bir yeniyetmənin siyahısına xilas edib. Belə ki, su anbarında batan yeniyetməyə yetişərək ona yardım etməklə sudan çıxarıb.

Güllümخان üçün nəslin və ailənin adı, daşıyıcısı olduqları mənəvi dəyərlər uca məfhum idi. Onun ata babası Səfər Səmədov İkinci Dünya Müharibəsində faşistlərə qarşı vuruşub. Sonuncu məktubu Stalin-qradan gəlib. Sonrakı taleyindən bir xəbər olmayıb.

Atasının fəaliyyət yolu da Güllümخان üçün bir həyat məktəbi idi. Hüseyn Səmədov uzun illər Daxili İşlər Nazirliyi sisteminə baş mühəndis vəzifəsində işləyib. Pensiyaya çıxdıqda isə dispetçer vəzifəsində çalışıb. O, əməksevər, iradəli olmağı, şəxsi ləyaqət hissini qorumağı və vətənpərvərliyi övladlarına aşılayıb.

Hərbi xidmətə qədər Güllümخان Bakı şəhəri 11 nömrəli texniki-peşə məktəbində 3-cü dərəcəli elektrik-qaz qaynaqçısı ixtisasına yiyələnib. Həmçinin, o, müvafiq sürücülük kursunu da bitirib.

Daxili Qoşunların Arxivindən verilən 04.11.2019-cu il tarixli arayışda qeyd olunub ki, G.Səmədov 1992-ci ilin iyun ayında Nizami Rayon Hərbi Komissarlığı (hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami Rayon Şöbəsi - Y.A.) tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb. DİN-in Daxili Qoşunlarının 3270 sayılı hərbi hissəsində (sonrakı dövrdə 25035 sayılı, hazırda 25031 sayılı hərbi hissə - Y.A.) hərbi xidmətə başlayıb. 3270 sayılı hərbi hissədə hərbi andı qəbul edib. Burada sürücülər hazırlayan tədris bölüyündə, habelə kimya bölmələri və silah ustaları hazırlayan tədris bölüyünün avtomobil taqımında xidmət keçib. Hərbi hissə komandirinin 10.11.1992-ci il tarixli əmri ilə ona "kiçik çavuş" hərbi rütbəsi verilib.

1992-ci ilin dekabr ayında Güllümخان ilk dəfə olaraq cəbhə zonasına - Ağdam rayonuna, 3650 sayılı hərbi hissəyə (hazırda 67987 sayılı hərbi hissə - Y.A.) ezam edilib. Həmin vaxt ilk döyüş sınaqları ilə üzləşib. Ön mövqələrə hərbi sursat və digər növ təchizatın çatdırılması üzrə tapşırıqları əzmkarlıqla yerinə yetirib.

Sonra 1993-cü ilin fevral ayında növbəti dəfə Ağdam rayonuna ezam edilərək, 67987 sayılı hərbi hissənin tərkibindəki döyüş bölmələrindən birində torpaqlarımızın müdafiəsində dayanıb.

O vaxtkı 25035 sayılı hərbi hissənin təyinatından irəli gələn fəaliyyət üzrə tapşırıqların icrası ilə yanaşı, qısa fasilələrdən sonra müntəzəm olaraq ön cəbhəyə göndərilən Güllümخان əsl döyüşçü kimi yetişib.

1993-cü ilin noyabr ayından etibarən o, 99713 sayılı hərbi hissədə hərbi xidmətini davam etdirib. Bu hərbi hissədə həmin ilin dekabr ayında Füzuli rayonuna göndərilərək göstərilən istiqamətdə torpaqlarımızın müdafiə olunmasında qətiyyət göstərmiş.

1994-cü ilin yanvar ayında Daxili Qoşunların 67987, 99713 və 25032 sayılı hərbi hissələrinin şəxsi heyətinin, habelə digər hərbi qüvvələrin iştirakı ilə uğurlu Horadiz əməliyyatının keçirilməsi nəticəsində Füzuli rayonunun bir sıra yaşayış məntəqələrinin işğalına son qoyuldu. Həmçinin, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi düşmənlərdən azad olundu. 1994-cü ilin may ayında atəşkəs elan edilənədək olan

dövrə düşmənlər Füzuli istiqamətində bir neçə dəfə əks hücumla keçib, ancaq onun müdafiə xəttini yarmaq cəhdləri baş tutmayıb. Hərbi qulluqçularımız o ağır döyüşlərdə səngərlərdən geri çəkilməyiblər.



Güllümخان döyüş bölgəsində keşfiyyata da göndərilib, düşmənin qarşısındakı atəş nöqtələri barədə gerekli məlumatlar əldə edib.

Ermənilər müharibədə terror vasitələrindən də istifadə ediblər. 1994-cü ilin mart ayının 19-da Bakıdakı metro stansiyasında Ermənistan xüsusi xidmət orqanlarının təşkilatçısı olduqları terror aktı törədilib (həmin ilin iyul ayında da paytaxt metrosu növbəti terror aktı ilə üzləşib - Y.A.). Terror aktı zamanı onlarla həmvətənimiz həlak olub və yaralanıb. Bu dəhşətli xəbər o vaxt ön cəbhəyə də çatıb və döyüşçülərimizin qisas hissini daha da şiddətləndirib.

1994-cü ilin mart ayının 21-də Cocuq Mərcanlı kəndi yaxınlığındakı ərazidə döyüş tapşırığını yerinə yetirərək bir qrup döyüşçümüz düşmənin müxtəlif çaplı silahlardan atəşinə məruz qalıb, eləcə də burada basdırılmış minaların partlaması nəticəsində onlar ağır yaralanaraq həlak olublar. Bu döyüşçülərin arasında Güllümخان da vardı.

29.03.1994-cü ildə tərtib olunmuş ölüm haqqında şəhadətnamədə G.Səmədovun

21.03.1994-cü ildə erməni işğalçılarına qarşı döyüşdə odlu silahdan atəş nəticəsində güllə yaralanmasından öldüyü yazılıb. Şəhid 23.03.1994-cü ildə dəfn olunub.

Keşlədəki Şəhidlər xiyabanında fədai

oğulların xatirəsinə abidə ucaldılıb. Səmədovlar ailəsinin yaşadığı ünvanda mərhumin xatirə lövhəsi yaradılıb.

Vəli Həbibəğlunun müəllifi olduğu və 1995-ci ildə işıq üzü görən "Keşlə və keşlilər" kitabında şəhid hərbi qulluqçumuz barədə məlumat verilib.

Şəhidin döyüşçü yoldaşları ilə birgə ön cəbhədə çəkdiyi son şəkil ailədə ən dəyərli yadigarıdır (Güllümخان şəkildə soldan ikincidir - Y.A.).

Yeddi oğuldan birini mühabirədə, iki oğlunu dinc dövrdə itirmiş Roza xanıma təsəlli vermək çox çətindir. Dərdin, ağrı-acıların qarşısında bir ana vüqarı dayanıb. Ona yaşamağa mənəvi güc verən digər övladları və nəvələridir. Belə fədakar analarımıza ehtiramımız sonsuzdur.

Allah şəhidlərimizə rəhmət eylesin!

Yalçın Abbasov

P.S. Məqalənin hazırlanmasında göstərdiyi köməyə görə şəhidin qardaşı, polis əməkdaşı Vüqar Səmədova təşəkkürümüzü bildiririk.

“Avtomobillərimiz hər zaman saz vəziyyətdə saxlanılır”



Hərbi hissənin qarşısına qoyulmuş tapşırıqların müvəffəqiyyətlə yerinə yetirilməsi şəxsi heyətin, silah-sursatın və digər döyüş təminatının əməliyyat rayonuna təhlükəsiz, eləcə də vaxtında çatdırılmasından birbaşa asılıdır. Bu baxımdan hərbi hissənin avtomobillərinin və zirehli texnikalarının saz vəziyyətdə saxlanması, sürücü hərbi qulluqçuların peşə vərdişlərinin və bacarıqlarının yüksək səviyyəyə qaldırılması mühüm əhəmiyyət kəsb edir.

Sadalanan bu amillərə Daxili Qoşunların digər hərbi hissələrində olduğu kimi, 25033 sayılı hərbi hissəsinin ayrı yerləşən patrul taborunda da xüsusi diqqət yetirilir. Tabor komandirinin maddi-texniki təminat üzrə müavini mayor Mübariz Məmmədov avtomobil parkında olan avtomobillərə və zirehli texnikalara yüksək səviyyədə qulluq göstərildiyini qeyd edərək, sürücülərlə keçirilən ixtisas hazırlığı məşğələlərinə də ciddi fikir verildiyini bildirdi: “Qarşımıza qo-

yulan əsas tapşırıqlardan biri avtomobillərin döyüş hazırlığını hər zaman yüksək səviyyədə qoruyub saxlamaqdır. Bu baxımdan texnikaların daim saz vəziyyətdə olmasına xüsusi fikir verilir. Avtomobil parkına qayıtdıqdan sonra hər bir avtomobilin sürücüsü ona təhkim olunmuş nəqliyyat vasitəsinə texniki qulluq göstərir, aşkar edilmiş nöqsanları aradan qaldırır. Texnikaları təmiz saxlamaq, təbii ki, onların istismar müddətini uzadır. Bundan əlavə, keçirilən təlimlər və texniki qulluq zamanı şəxsi heyətin təhlükəsizlik qaydalarına riayət etməsinə də komandir heyəti tərəfindən ciddi nəzarət olunur”.

Mayor M.Məmmədov nümunəvi xidməti, bilik və bacarığı ilə digər yoldaşlarına nümunə olan sürücü hərbi qulluqçuların adlarını da qeyd etdi. O, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularından kiçik çavuş Vüqar Ərəbov, baş əsgər Şəhriyar Şahmərđanov, əsgərlər Samir Hüseyinov, Tufan Nəsiri, Sərxan Verdiyev, Şahlar Sadiqov, eləcə də müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından əsgərlər Nəbi Tağıyev, Vurğun Ağayev və Ayhan Qiyaslinin müsbət cəhətdən fərqləndiklərini diqqətə çatdırdı.

25033 sayılı hərbi hissənin ştatdankənar müxbir postu

Daxili Qoşunların sıralarında nizam-intizamı və nümunəvi xidmətlə seçilən hərbi qulluqçular barədə “Əsgər” qəzetinin, demək olar ki, hər sayında məlumat veririk. Belə hərbi qulluqçulardan biri də Daxili Qoşunların Dayaq Rabitə Qovşağında manqa komandiri baş çavuş Niyaməddin Süleymanovdur. O, 1995-ci il martın 4-də Gədəbəy rayonunun Sonalar kəndində dünyaya göz açıb. Orta təhsilini Gədəbəy rayonunun Hacılar kəndində yerləşən orta məktəbdə alıb. 2010-2013-cü illərdə Bakı şəhərindəki 12 nömrəli Peşə Litseyində “Rabitə avadanlığının quraşdırıcısı” ixtisasına yiyələnib. 2013-2014-cü illərdə Müdafiə Nazirliyinin “N” sayılı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçib. 2018-ci ildən Daxili Qoşunların sıralarındadır. Daxili Qoşunların Dayaq Rabitə Qovşağında müxtəlif vəzifələrdə xidmət edib. 2019-cu ilin avqust ayından manqa komandiridir. Nümunəvi hərbi qulluqçumuz ötən ilin yekun yoxlamasını da yaxşı qiymətlərlə başa vurub.

Baş çavuş N.Süleymanov tabeliyindəki şəxsi heyətin təlim-tərbiyəsinə, hərbi intizamının möhkəmlənməsinə, mənəvi-psixoloji vəziyyətinin sabitliyinə, manqada daxili qayda-qanuna əməl edilməsinə, eləcə də təhkim olunmuş rabitə və digər texnikanın vəziyyətinin qorunub saxlanılmasına cavabdehlik daşıyır. Ona həvalə edilmiş vəzifəni məsuliyyətlə yerinə yetirir.

Hərbi qulluqçumuz bildirdi ki, idarəetmə zamanı qarşıya qoyulmuş müvafiq tapşırıqların müvəffəqiyyətlə yerinə yetirilməsini müasir və etibarlı rabitə şəbəkəsi olmadan təsəvvür etmək mümkün deyil.

Bu gün Daxili Qoşunların istifadəsində yüksək keyfiyyətli rabitə vasitələrinin mövcududur. Şəxsi heyətlə həmin vasitələrinin xüsusiyyətlərinin, eləcə də onlardan düzgün istifadə edilməsinin öyrədilməsi məq-

Nümunəvi xidmət

KEÇİRİLƏN MƏŞĞƏLƏLƏR ŞƏXSİ HEYƏTİN PEŞƏKARLIĞININ ARTIRILMASINA XİDMƏT EDİR



sədilə təsdiq edilmiş müvafiq təqvim planına əsasən, ixtisas hazırlığı üzrə məşğələlər keçirilir, xüsusi hazırlıqla bağlı təlim proqramları yerinə yetirilir. Bundan əlavə, hər həftənin cümə axşamı günləri Daxili Qoşunların Baş İdarəsi və hərbi hissələrlə birlikdə radioməşğələ təşkil olunur. Həmin vaxt komanda-qərargah maşınlarının yoxlanılması, bütün qoşunlar üzrə radioməşğələnin keçirilməsi, hərbi hissələrdən məlumatların alınması və aidiyyəti üzrə vaxtında və keyfiyyətlə ötürülməsi, eləcə də rabitə vasitələrinə texniki qulluğun göstərilməsi icra olunur.

Həmçinin, rabitə vasitələri ilə işləyərək təhlükəsizlik qaydalarına da ciddi riayət edilir. Bütün bu nəzəri və praktiki məşğələlər isə manqanın şəxsi heyətinin peşəkarlığının artırılması üçün vacibdir.

Baş çavuş N.Süleymanov manqanın nümunəvi hərbi qulluqçularından baş çavuşlar Mehman Alişov və Ceyhun Babayevin, çavuş Ceyhun Əliyevin və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Elşən Əliyevin də adlarını qeyd etməyi unutmadı.

baş leytenant Xədicə Hacızadə

HƏRBİ XƏBƏRLƏR

-YENİLİKLƏR-

İsrail şirkəti İsveçrə ordusunu komanda və nəzarət sistemləri ilə təchiz edəcək

İsrailin “Elbit Systems” şirkəti İsveçrə ordusunu komanda və nəzarət (Command



and Control) sistemləri ilə təchiz edəcək. Ordu.az xarici KİV-ə istinadən xəbər verir ki, bunun üçün İsveçrə şirkəti 15 milyon dollar dəyərində müqavilə imzalayıb. Bildirilir ki, müqavilədə nəzərdə tutulan işlər 3 il ərzində yerinə yetiriləcək.

Argentina ordusu daha çox AB 206 helikopteri əldə edəcək

Argentina ordusu aprelin 9-da iki ədəd “Agusta-Bell” AB 206 helikopteri əldə edib. Ordu.az xarici KİV-ə istinadən xəbər verir ki, helikopterlər 2016-cı ildə İtaliyadan sifariş olunub.



Bildirilir ki, ilin sonunadək daha 6 helikopterin çatdırılması nəzərdə tutulub. Orduya təhvil verilməzdən əvvəl helikopterlərdə “Fadec” tərəfindən bir sıra təkmilləşdirmələr aparılır.

Britaniya ordusu yeni döyüş robotları sifariş verib

Britaniya ordusu 4 ədəd amfibik 8x8 təkər formuluna malik “Cargo” döyüş robotlarının çatdırılması üçün Almaniyanın “Rheinmetall” şirkəti ilə müqavilə imzaladı.



yıb. Ordu.az xarici KİV-ə istinadən xəbər verir ki, robotların bu il ərzində çatdırılması nəzərdə tutulub. Müqaviləyə robotla bağlı ehtiyat hissələri, təlim avadanlıqları da daxildir.

Qeyd edək ki, “Rheinmetall” tərəfindən istehsal olunan robotlar döyüşün səmərəliliyini artırmaq üçün nəzərdə tutulub.

TƏMİR BAZASINDA DAXİLİ QAYDA-QANUNA, MÜƏYYƏN EDİLMİŞ İŞ REJİMİNƏ CİDDİ RİAYƏT OLUNUR



Daxili Qoşunların avtomobil və zirehli texnika təmiri bazası uzun illərdir uğurla fəaliyyət göstərir. Baza öz işini Daxili İşlər nazirinin müavini - Daxili Qoşunların komandanının müvafiq əmri ilə təsdiq edilmiş “Daxili Qoşunların avtomobil və zirehli texnika təmiri bazasının Əsasnaməsi”nin tələblərinə əsasən təşkil edir.

Təmir bazasının əsas vəzifəsi Daxili Qoşunların balansında olan nəqliyyat vasitələrinin və onların aqreqlarının təmirinin həyata keçirilməsidir. Baza hərbi hissələrdə istismar müddəti başa çatmış, ləğv olunması və sökülmesi barədə qərar verilmiş nəqliyyat vasitələrinin, habelə onların aqreqlarının saf-çürük edilməsində iştirak edir. Bundan əlavə, təmir işlərinin texnoloji cəhətdən düzgün aparılması, bu zaman qabaqcıl təcrübədən istifadə edilməsi, eləcə də təhlükəsizlik qaydalarına ciddi riayət olunması şəxsi heyətin qarşısına qoyulan mühüm vəzifələrdəndir.

Avtomobil və zirehli texnika təmiri bazasının rəisi mayor Etibar Yusubov bildirdi ki, bazanın üzərinə düşən vəzifələr qoşunların balansında olan hər növ texnikanın saz vəziyyətdə saxlanması baxımından əhəmiyyətlidir və Daxili Qoşunların komandanlığının xüsusi diqqət mərkəzindədir. Burada qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsi üçün lazımı şərait yaradılıb. Təmirə göndərilən bütün nəqliyyat vasitələri onların təmirə verilməsi üçün texniki şərtlərin tələblərinə cavab verir.

baş leytenant Xədicə Hacızadə

Həkim məsləhəti

QARABAŞAĞIN FAYDALARI

Dietoloqlar qarabaşığı buğdaya sağlam alternativ hesab edirlər. Buna səbəb digər dənli bitkilərlə müqayisədə onun tərkibindəki antioksidantların daha yüksək və kalorisinin aşağı olmasıdır. Geniş yayılan dənillərə nisbətən qarabaşığın tərkibi maqnezium və dəmir kimi minerallarla daha zəngindir.



AZƏRTAC “MedikForum”a istinadla bu dənli bitkinin faydalarını nəzərinizə çatdırır. Qarabaşığın tərkibində ürək üçün faydalı olan rutin və sellüloz kimi birləşmələr mövcuddur. “Food Research International” jurnalında dərc edilən tədqiqat materialında bildirilir ki, qarabaşaq qan dövranının yaxşılaşdırılmasında istifadə olunan güclü oksidant - rutin üçün əla mənbədir. Həzmi yaxşılaşdırır.

Qarabaşığın qida lifləri həzm sisteminin yaxşılaşmasına kömək edir. “Gastroenterology Review”də dərc olunmuş tədqiqat, həmçinin, göstərir ki, qida lifləri bağırsağın iltihabi xəstəliklərə tutulma ehtimalını aşağı salır. Qanda şəkərin miqdarını nizamlayır.

Bu dənli bitki mürəkkəb karbohidratların mənbəyidir. Karbohidratlar gec həzm olunur, bu da, öz növbəsində, qanda şəkərin miqdarına daha az təsir göstərir. Bu

isə şəkərin miqdarının tədricən artması və sabitliyin daha uzun müddətə qorunub saxlanılması ilə nəticələnir. “The New England Journal of Medicine” jurnalında yayılan hesabatda müşahidə edilir ki, sellülozla zəngin olan pəhrizlər qlükemik nəzarəti gücləndirməyə və orqanizmdə insulinin yüksək miqdarını azaltmağa, eləcə də çəkiyə nəzarətə yardım edir.

Kliniki qidaya dair Amerika jurnalında dərc olunan tədqiqat sübut edir ki, bədən kütləsinin tənzimlənməsində zülal əsas rol oynayır. Tədqiqatçılar bunu toxluqla və ya yeməkdən sonra doyma hissi ilə əlaqələndirirlər. Toxluq hissini artıran məhsullar daha uzun müddətə aclığın qarşısını almaq, qəbul edilən ümumi kalorini səmərəli şəkildə azaltmaq imkanına malikdir.

Allah rəhmət eləsin

Daxili Qoşunların komandanlığı və 12576 sayılı hərbi hissənin şəxsi heyəti t/x. polkovnik Şəmsəddin Heydərova atasının vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Daxili Qoşunların komandanlığı baş leytenant Nigar Ağayevaya anasının vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

TƏSİSÇİ:
Azərbaycan Respublikası DİN
Daxili Qoşunların Baş İdarəsi.
Redaktor: Anar Əhmədov

REDAKSİYANIN ÜNVANI:
AZ 1130, Bakı şəhəri, Q. Musabəyov küç. 4,
Daxili Qoşunların Baş İdarəsi.
Əlaqə telefonları: 560-22-63

Qəzet ayda 2 dəfə nəşr olunur. “Əsgər”
qəzetinin redaksiyasında yığılıb səhifələnmiş və
DİN-in mətbəəsində hazır elektron
variantdan çap olunmuşdur.

Şəhadətnamə 3565
Sayı 3000